

# **YOLUMUZUN “QARABAĞA DÖNÜŞ” TALEYİ**



*Şəddat CƏFƏROV,  
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,  
Azərbaycan və Rusiya Yazıçılar və  
Jurnalistlər Birliklərinin üzvü,  
Beynəlxalq Yazarlar Birliyinin üzvü*

(Əvvəli ötən səvəmizdə)

Göründüyü kimi, vaxtı ilə ordumuzda pərakəndəlik olanda bunun ağır zərbəsinə səngərdə döyüşən əsgərimiz öz üzərinə götürmüdü. Zənnimcə, Sabir Rüstəmxanlı bu kədərli notları təsadüfi olaraq diqqətə gətirmir. O bununla gələcəyin insanlarına təlqin edir ki, birinci növbədə yurdu qorumaq üçün dövləti hifz etmək, gücünün sarsılmazlığını təmin etmək lazımdır. Əgər dövlətin gücü yenilərsə, onda ordunun da gücü olmayıacaq. Əsərin özündən də göründüyü kimi şair həmin məqamları təsadüfi xatırlatır. Bu yerde o, daş Daşaltı obrazına ayrıca müraciət edərək şad xəbər bildirir. Azərbaycan əsgəri gəlir. O artıq öz dövlətinə və xalqına güvənən əsgərdir. Azərbaycan dövləti sözün həqiqi menasında öz gücünü və qüdrətini göstərmək əzmindədir.

Döyük səhnəlerinin, xüsusilə Şuşa ilə bağlı savaş mənzəresinin qeyri-adi görüntüləri görkəmlı şair qələminin rəngləri ilə tabloya çevirilir. Biz Azərbaycan əsgərini Şuşanı əhatə edən sildirdim qayalardan dırmanın, qalxan görünür. Maraqlıdır ki, əsərin səkkizinci hissəsində Azərbaycan əsgərinin öz pəncələri ilə qayalardan yapışaraq qalxdığı mənzərə canlı olaraq görünür. Biz dünyanın ən nadir filmlərinə baxılmış kimi mənzərəni izləyirik:

*Əsgər qalxır qalaya,  
çixılmazdır daş-divar.*

Ancaq aṣgərimin də poladdan pəncəsi vár.  
Qartal dırnaqlarını daşlara çala bilir,  
Uçurumun üstündən asılıb qala bilir.  
Geçenin havasını doldurub ciyərinə,  
Bilir ki, vuruşacaq yüz dostunun yerinə.  
Bu qoyun sürüsünə qurd kimi saldırmalı,  
Qoynundakı bayraqı Şuşada qaldırmalı!  
Bayraqı qaldırmalı ala buludlarla tən,  
Qoy onu hər tərəfdən görsün yaralı Vətən,  
Şuşam uca olsa da, bayraq ondan da uca,  
Altında keşik çəkib mən da baxım doyuncu  
Sonra düşmən gülləsi sinəmdə yanır, yansi.  
Təki Vətən göyündə bayraqım dalğalansın!  
Qala divarə möhtac, divar galaya möhtac,

Şairin qürurunu da, inamını da, Azərbaycan bayrağının müqəddəsliyini də, Azərbaycan əsgərinin yenilməzliyini də bu misralarda görə bilmək qəlbimizdə iftixar hissi doğurur. Özümüzü həmin döyüşün içinde hiss edirik. Şair sanki əsgərin dilindən səslənən sözləri əsərə getirir. Sanki əsgər inamla bəyan edir: qoy düşmən

güləsi sinəmi parçalasın, dağıtsın. Ancaq yolumuz burada bitməyəcək. Yolumuz Şuşanın fəthi qələbəmizi qarşılayacağımız günə qədər davamlıdır.

Ösərin bəlkə də ən gərgin, ən canlı məqamları bu yerde poetik vüsət alır. Odların, alovlarının yağılığı, mərmilərin yeri-göyü dağlılığı məqamda komandırın də səsi eşidilir. Bu komandır Şuşaya hücumun komandanı olduğu qadər həm də Azərbaycan ordusunun Ali Baş Komandanıdır. Biz eyni əmri eşidirik. İnamlı əmri eşidirik. Azərbaycanın Ali Baş Komandanı birmənalı şəkildə və bütün inamı ilə bəyan edir ki, biz Şuşasız dayana bilmərik. Məhz Şuşanın azad olunması ilə öz gücümüzü düşmənə qəti və aydın şəkildə bildirmiş olarıq. Mısralar sözün həqiqi mənasında döyüşün həm ölümün, həm qanını, həm canlı nəfəs alma məqamını və ən başlıcası, qələbə əzminə təlqin edir: "Komandır əmr eləyir: "Şuşanın yolunu aç! Gecə sisli, dumanlı, gecə - hückum fürsəti. Əsgərin öz gücünü göstərmək qətiyyəti..."

*Qaya üzünə durur, Qaya qəsdində durub. Qaya  
deyil, nizədir, Yaraları təzədir. Daşaltıdan dikələn  
Qaya deyil, bəladır, Qayaların başında Yol  
gözləyən qaladır. Gecə zülmət pərdəsi  
Gözlərindən tük çökir. Üstdə qulaq-qulağa  
Çaqqallar keşik çökir. Keşikçi proyektor Qaranlığı  
darayır. Yayınmaz gözdən quş da, Sübə kimi  
arayır. Ancaq əsgər dayanır, Yolu sözündən  
keçir. Dumanın aqanadından*

İynə gözündən keçir... Nə ordu vecinədir, Nə Qacar deyən "şüşə". Bir həsrəti teləsir aşiqılıqla görüşə. Gecə nəmli, divar yaş. Oğlum, ehtiyatlı ol, ayağından qaçar da". Necədir, əziz oxucu? Özünü harada hiss edirsən? Mənə cələ gəlir ki, qəlbində vətən yanğısı, əsgərinə məhəbbəti olan hər kəs özünü məhz bu savaşın içində hihh edər. Özünü də əsgər hesab edər, özünü də döyüşü bilər. Şairin özü də sanki döyüş əmri verən komandirlərdən biri kimi görünür. Ən başlıcası, biz oun qayğılı ata səsini, onun öz oğluna məhəbbətini də bu misralardan duya bilirik. Görün necə də xüsusi bir məhəbbətlə qəlb titroya-titroya deyir ki, oğlum ehtiyatlı ol, ayağından qaçar daş. Bu sözləri ancaq qəlbən, ruhən öz əsgərinə bağlı olan komandan, ata deyər bilər.

Təkrar-təkrar biz Azərbayacan əsgərinin gü, inam mənbəyindən yazıraq. Bu yerdə artıq ayrıca qeyd etməliyik ki, Azərbaycan əsgəri dogma yerlərdə savaşıdı üçün güclü idi. Azərbaycan əsgərinə hər qaya, hər daş kömək edirdi. İndi ermənilərin sağ qalmış dövüşçüləri də etiraf edirlər ki, Şuşaya hücum edən əsgərlər üçün ölüm yox idi. Hətta onlar güllə ilə vurulandan sonra belə durub iraliya şığıyırı. Bu, düşmənin etirafıdır. Ancaq biz özümüz də bu həqiqətləri artıq kifayət qədər bilirik və qavramışıq.

S.Rüstəmxanlı öz əsərini cansız daş, cansız qaya obrazları ilə bəzəmir, onun əsərində qaya da, daş da, gözlə görünən nə varsa, hamisi da canlıdır. Ən başlıcası, keçilməz sildirim qayalardan qalxaraq Şuşaya can atan əsgər Şuşanın öz səsini eşidir, Şuşanın canlı varlıq kimi çağırışına gedir. Bu yerdə onu da demək lazımdır ki, vətən yolunda tökülen qanlar havayı axıb getməyib. S.Rüstəmxanlının təbirincə desək, Xocalıda axan qan torpağı axan torpağa hopmayıb, həmin qan bu gün Şuşanı azad etməyə doğru gedən əsgərin damarında çağlayır. əsərdə bu tipli, qeyri-adi düşüncə kəşfləri olan məqamları az deyil. Zənnimcə, əsəri oxunaqlı edən, oxucu qəlbini titrədən məqamlar məhz bu manalarla bağladı:

mənəalarla bağlıdır:  
Əsgər hərdən yan-yanı, hərdən nəşəs-nəşəsə,  
Hərdən qulaq kəsilir qaladan galən səsə.  
O haqqın sorğuçusu, son hökmü verən Allah  
Görünməz bir tor hörüb, kim bacarar, ya pənah!  
Əsgər asılıb tordan, qalxır hörümçök kimi  
Sarmaşış qayalara yazağlı çıçək kimi.

*Hər daşda bir kəpənək,  
Buz divarı isidən qızılbdən yanan ürək...  
Damarında dolaşır Xocalıda axan qan.  
Ay doğa onbeşgünlük, yapışa iştgündən.  
Göydən bür ıldız baxa, qollarına güc gələ,  
Süd yoluна sarılıb bircə anlıq dincələ.  
Qatilaşır qaranlıq,  
Əsgər durmur bir anlıq.  
Ona qalxmaq əmri var,  
Düşmənin mövqeyini yaxıb-yuxmaq əmri var.  
Maska üzünü örtür, gözlərini gizləməz.  
Torpaqdan görərəcək! Düşmən bunu gözləməz*

Azərbaycan əsgəri Şuşanın azad olunmasında özünün polad iradəyə sahib olduğunu təsdiq etdi. Ən əsası dünyanın hərb tarixinə yazılıcaq səhifələri hərb salnaməsinə çevirdi. Bax düşmən bunu gözləmirdi. Haqsızlığın girdabında xumarlanan düşmən dərk etmirdi ki, bir gün Azərbaycan əsgəri özünün dəmir iradəsi ilə, sarsılmaz dəmir yumruğu ilə zərbəsini məhz onun başına endirəcək.

Düşmən güvəncı olan səngərlər, istehkamlar bir-birinin arxasında alınır, özünü yenilməz, qüdrətli hesab edən düşmən əsgərləri hətta öz yaralılarını, ölünləri əsgərlərini belə döyüş meydانında qoyub qaçırlar. Onlar sanki özlərini gözləyən cəhənnəmdən yaxa qurtarmaq istəyirlər. Bu ona görə Azərbaycan tarixinin qeyri-adi səhifəsidir ki, şüsa yenilməzlilik gücünü özüne qaytarmışdır. Dünya içərisindəki qalaların içərisində şərəfli mövqeyini bərpa etmişdi. Azərbaycanın xüsusi təyinatlılarını - şair Yaşmanın qəhrəman oğullarını xatırladır. Bu, xüsusi təyinatlıların təlim keçdiyi orazının adıdır. Həmin dövrdə Yaşma adı erməniləri vahiməyə salan dağıdıcı top güləssindən də betər idi. Azərbaycan əsgəri tekçə erməni ordusuna dərs vermədi. O həm də bütün dünyaya göstərdi ki, heç bir ordu, heç bir əsgər özgə torpağında gücə arxalanıb sahibkarlıq edə bilməz. Məhz elə bu səbəbdən Azərbaycan əsgəri dünya hərb tarixi üçün də xüsusi təcrübə, sınaq dörsi keçdi:

*İstehkamlar, səngərlor dağılacaq bu gecə,  
"Allahın köməyiylə, ədalətin hökmüncə.  
Ölüm mələyi kimi qonsun düşmən bağrına.  
Bir aşğər qələm çəksin yüzünün varlığına.  
Qayalar da xəbərsiz, qarşısında dikilib.  
Ancaq doğma nəfəsdən onlara da can gəlib!  
Dirmasırlar divarla - silahı bıçaqları,  
Savaşda ad çıxarmış Yaşmanın uşaqları.  
Beyinində neçə arzu, neçə görüş həsrəti...  
O, dəniz pişiyidir! Öz canını unutmuş,  
Bir əli qarşılığıdan biri bülüşdən tutmuş...*

Düşməndən alacağı qisas qaldırır onu,  
Ürəyinə güc verən yol gözləyən ellərdir.  
Çatır qulaqlarına anaların ağısı,  
Fələvə üşvanları davam edir illərdir.

Gözündə Xocalının, Gəncənin körpələri,  
Tərtəmiz gözlərindən yaş yerinə qan axır.  
Çox sevinmə bu yasa, dayan, uşaq qatılı,  
Barmağım gözlərini desmək üçün darıxır.

Şair tekrar-tekrar Azərbaycan əsgərinin  
güçünü tərənnüm edərkən düşmənin vəhi, yırtıcı  
əməllərini də xatırladır. Məhz bu əməllerin bütün  
məqamları tarixin ən qanlı sohifələri kimi  
Azərbaycan əsgərinin gözleri öündə canlanır.  
Şairin tekrar-tekrar Azərbaycanın qəlbini  
vurulmuş yaraları xatırlatması oxucunun yazıya,  
sözə cazibəsini bir az da artırır. Oxucu özündən  
asılı olmayıaraq, müharibənin ağır gedışatını  
xatırlayırlar. Gəncəyə atılan bombanın qanına qəltan  
elədiyi günahsız insanlar birdən aha Xocalını  
xatırladır. Ən başlıcası, Azərbaycan əsgərinə  
ubuların amri galır.

# YOLUMUZUN “QARABAĞA DÖNÜŞ” TALEYİ

*Əvvəlki 10-cu səhifədə*

Qüdrətli Azərbaycan oğlu Polad Həşimlinin, İlqar Mirzəyevin ruhlarının səsi Azərbaycan əsgərinə sərt həqiqəti diktə edir: sənin dayanmaq haqqın yoxdur, Azərbaycan əsgəri. Məhz bu güc, bu qüvvət Azərbaycan əsgərinin yenilməzliyini təmin edir. Azərbaycan əsgəri təkcə düşmənin pəncəsini qırır, qərbin ikiüzlü dairələrinin də niyyətini puça çıxarıır. Şair bu məqamlara da xüsusi diqqət göstərir.

Şəhidlərin, qazılərin taleyi, Şuşa uğrunda axıdılan qanın mahiyyəti zaman-zaman Azərbaycan xalqının ruhunda yanan işiq, enerji mənbəyi olacaq. Bütün çəin məqamların hamisində biz Azərbaycan əsgərinin inamını görürük, dönməzliyini hiss edirik. Azərbaycan əsgərinin gücünün, iradəsinin təsdiqi Şuşanın alınması idi. Amma bu heç də Azərbaycan ordusunu nəyə qadir olduğunu hələ tam ehtiva etmirdi. Biz bu ordunun nəyə qadir olduğunu düşmənin Qarabağdan sonuncu nəfərinəcən qovulduğunu, cinayətkar erməni komandirlərinin, başçılarının əsir alınaraq Azərbaycan həbsxanalarına gətirilməsində görürük.

Azərbaycan əsgəri güvənlidir. Çünkü onun Polad Həşimli kimi qəhərmanı var. Natiq Qasimov kimi düşmənin etirafını məcbur edən əfsanəvi oğlu var. Onlar heç bir nə umudulan, nə də yaddan çıxan deyil:

*Uzaq mavililərdən baxır Polad Həsimli  
Mehriban bir səs ilə "Qalx!" deyir əsgərinə.  
Silkələ qayaları, yol aç dəmir döşünlə  
Yürü, xeyir-duamla, mən də köməyəm sənə.  
Şəhidlərin ruhları qaya üstə çırqadı,  
Mübariz də dumandan sıyrılib gəlir birdən.  
Fikrində son döyüyü, özü gedir qabaqda  
Qoruyur divar kimi əsgəri güllələrdən.  
Nə qədər sərt olsa da, bu qayalar, bu daşlar  
Gələn öz övladıdır, yol açıb aparacaq,  
Duman görünməz edib, bu gecə əsgərlərim  
Qərbin qanlı əlini yușadan qoparacaq!  
Birdən süküt pozulur, düşmən şübhəyə düşmüş,  
Elə bilir canlıdır dumandan sıyrılan daş.  
Qayaya baxa-baxa səngərində bütüzmüş.  
Dağ igidim dərədən dirmanır yavaş-yavaş?  
Proyektor qaraldır keşikçinin gözünü.  
Növbə çatsa, sevinclə gedib bir az yatardı,  
Bu dibsiz uçurumlar xəyalını çasdırır.  
Günəş çıxsa, canından bu qorxunu atardı...*

Biz aciz, qorxaq düşmən obrazın da görürük. Titrəyə-titrəyə keşikdə dayanmış düşmən əsgəri gözləyir ki, növbəsi bitsin. Bu özgə torpaqda, yad torpaqda qanına-qəltən olmasın. Bəlkə elə bu gecədən salamat çıxsa, Ermənistana da salamat gedir. Ancaq bu düşüncələr başqa təessürat da doğurur. Öz övladlarını Azərbaycanın işgalinə göndərmiş mənfur düşmən həqiqəti nəhayət ki, etiraf etməliydi. Bu gün də Ermenistanda beyni zəhərlənmiş olan qısaçılara qarşı analar etiraz edir, oğullarını Qarabağa göndərmək niyyətindən daşınmalarını tələb edir.

Amma düşmən əsgərindən fərqli olaraq Azərbaycan əsgəri gülə dəyib qanı axa-axa da olsa belə, özünü Şuşaya çatdırmaq, Şuşanın daşına, torpağına salam vermək istəyindən qətiyyən dönmür. O bütün gücü ilə inanır ki, tezliklə ədalət günəsi doğacaq, məhz onun gücü ilə bu günəsin qarşısını kəsmiş buludlar dağıdılaçaq. Azərbaycan xalqı özünün haqqına çatacaq. Əsl məramına sahib olacaq. Azərbaycan torpaqlarının suverenliyi bərpa olunacaq. Çox



**Sabir Rüstəmxanlı**

Xalq şairi

**Qarabağa dönüş**

poema

keçmədi ki, biz bu həqiqətləri Laçın sərhədləri bağlananda gördük. Düşmənin nə qədər aciz bir durumda olduğunu maşidə etmək çox nadir bir mənzərə idi. Bir vaxt Azərbaycan torpağına soxulub, burada qanlar axıdan düşmən yalvaralyar və qaçıb canını qurtarmaq istəyirdi. Amma əlbəttə, tarix heç nəyi əvəzsiz qoymur.

Axır ki, Azərbaycan əsgəri bütün qəddarlara, yırtıcılara layıqli cəza verir.

Azərbaycan əsgəri tarix üçün ibrtli bir məqamı da dərs qoydu. Heç bir Azərbaycan əsgəri yaralanıbsa, həlak olubsa, döyüş meydانında atılmadı. Öz döyüşü dostu, qardaşı köməyini əsirgəmədi. Yaralı əsgər dostunu yaralı halda çiyində qaldıran Azərbaycan əsgərinin nəyə qadir olduğunu, ən başlıcası, insanlıq simasının nə qədər ucada olduğunu görmək bizi də fəxarət doğururdu:

*İşıqla bir gecəyə yağır güllə yağışı,  
Əsgərim yaralandı, gücü yox dırmaşmağa.  
Şuşanı öz gözüylə görmək arzusu vardi,  
Öndə son maneayıdı, qanadı yox aşmağa!  
Tez yaralı əsgəri dostu alır çiyinə,  
Yox, burda dayanılmaz, silahdaş buraxılmaz,  
Daşlara sinə-sinə yuxarı qalxır yeno,  
Bir əsgər yolda qalsa, bu galaya çıxılmaz...  
"Qollarımı boynuma bərk-bərk dola, buraxma,  
Səni qaldıracağam - bu daşlar buz olsa da!"  
Yaran da sağalacaq Şuşanın havasından,  
Bir yerdə gedəcəyik, bu yol sonsuz olsa da!"  
Boynunu qucaqlayan yaralı dost qanaddır,  
Soyuq payız gecəsi əsgərim yanıb gedir.  
Nə misilsiz dəyanət, nə sarsılmaz inaddır*

*Yaralı dost yük deyil, yenə dirmanıb gedir!...*

Döyüş səhnələrinindəki nadir hadisələr Azərbaycan əsgərinin öz dostuna sədəqəti oxucunun qəlbini titrədəcək səviyyədə qələmə alınıb. Hiss olunur ki, bu misraları yazanda şairin özü də kövrləib. Azərbaycan əsgərinin dilindən çox böyük səmimiyyətlə səslənən duyular bizim də qəlbimizi titredir. Demək, əger əsgər, əger ordu bütövdürsə, hər bir əsgərin sevgisi digərinin qəlbində yaşarıdırırsa, onda heç şübhəsiz, düşmən Azərbaycan əsgərinin məglubedilməzliyi ilə qarşılaşmalı olacaq və bu nəhayət, tarixi həqiqətə

çevrilir. Əsgər öz dostuna deyir ki, qollarını boynuma dola, nə qədər ağır yaralı olsan da, mən sən burada qoymaram. Bütün bunlar onu göstərir ki, Azərbaycan əsgəri əsl insan kimi dostcanlı, qardaşcanlı bir xarakter kimi təbiyə alıb. Azərbaycan əsgərinin nə qədər döyüşü olduğunu örürük, həm də onun əsl insanı mahiyyətini hiss edirik. Bütün bunlar onu göstərir ki, Azərbaycan əsgəri bütün məqamlarda ali, insanı duyğularını qoruyub saxlaya bilir. Ölümün onun gözünün önündə olduğu məqamda belə yüksək insanı duyğular Azərbaycan əsgərini tərk etmir.

Dəhşətli məqamlar var. Yaralı əsgər öz dostuna deyir ki, onu qoyub getsin. Yaralı əsgər öz dostuna yük olmaq istəmir. Çünkü qarşida döyüş gedir. Döyüş isə Qarabağın taleyi deməkdir. Elə məhz buna görə Azərbaycan əsgərinin hər birinə qəlbimizdə, varlığımızda abidə qoymalıyıq. Onların hər birinin adı yaddaşımızda yaşamağa layıqdır. Azərbaycan əsgərinin taleyi, vətənin taleyidir.

S.Rüstəmxanlı qısa dialoqlarla Azərbaycan əsgərinin xarakterini açır, təbiətini, vətənə sevgisini göstərir.

Bizim hər birimizin valığına təsir edəcək gücdə olan misralar canlı yaddaş kimi varlığımıza hopur və bizi heç vaxt tərk etmir.

*"Qardaş, sən burax məni,  
ağırıam, üzülmə, get!"*

*"Bax Şuşaya doyunca, mənim də gözümlə, get!"*  
*"Şuşaya öz gözünə, sapsağlam baxacaqsan!"*

*"Belə deyir əsgərim yaralı qardaşına."*

*Allah ona güc verir, coşur damarında qan,  
Hamidan tez dirmanır qayaların başına!  
Düşmənin əclidir dərələrdən dikələn,  
Haraya girir-girsin, tapacaq, endirəcək.  
Neçə profektoru sübhün əsintisilə,  
Ya da öz nəfəsiylə şam kimi söndürəcək!  
Üzeyirin Cəngisi birdən gəlməşdi dilə  
Xanın, Seyidin ruhu Heyrati çaldırırdı.  
Şəhid qəhrəmanları görünməz allarıyla  
Adsız qəhrəmanları Qalaya qaldırırdı!*

Əsərin bu hissəsində Üzeyir bəyin bir dəha xatırlanması, Xanım, Seyidin "Heyrati"si bizi nələri təlqin etmir. Varlığımızda, mənəvi mühitimizdə sanki cəngi çalınır, Üzeyir bəyin üverturası bütün yaddaşımızı silkələyir. Biz özümüzü qalib vətənin qalib vətəndaşı kimi hiss edirik. Əslində elə şairin də məqsədi odur ki, Azərbaycan xalqının yenilməzliyini göstərsin. Azərbaycan xalqının qüdrətini, nəyə qadir olduğunu göstərsin.

Təbiət etibarı ilə Sabir Rüstəmxanlı çılğın sənətkardır. O həmişə özünü haqqın tərəfində, hətta mənəvi savaşın özündə belə doğruluğun yanında olub.

Əslində S.Rüstəmxanlı "Qarabağa dönüş" poemasını yazmağa-yaratmağa vadar edən güc mənbbəyi onun özünün təbiətindən irəli gəlir. Çünkü yolumuzun Qarabağa dönüşdən keçməyini bildirməyi özünün şairlik missiyası, vətəndaş mövqeyi hesab edib.

S.Rüstəmxanlı "Qarabağa dönüş"lə həyatının indiki çağında Azərbaycan xalqı üçün sözün həqiqi mənasında mənəvi yaddaş kitabı ola biləcək bir əsər yaradıb.